

# Humanitar elmlərin öyrənilməsinin aktual problemləri

Ali məktəblərarası  
elmi məqalələr məcmuəsi

АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ  
ИЗУЧЕНИЯ  
ГУМАНИТАРНЫХ НАУК  
Межвузовский сборник  
научных статей

THE ACTUAL PROBLEMS  
OF STUDY  
OF HUMANITIES

Interuniversity collection  
of scientific articles

BAKİ

2008

5

## ORTA ƏSRLƏR OĞUZ QRUPU TÜRK DİLLƏRİNDE ƏMR CÜMLƏSİNİN İFADƏ FORMALARI (Azərbaycan və türk dili əsasında)

Əmr mənasını yaranan müxtəlif vasitələr vardır. Orta əsrlər oğuz qrupu türk dillərinə aid yazı materiallarının dilində xəbəri fəlin əmr şəkli ilə ifadə olunmuş əmr cümlələrindən daha çox istifadə edilmişdir. Xəbərin şəxslər üzrə ifadəsinə görə əmr cümlələri müasir Azərbaycan dilindəki eyniadlı cümlələrlə müqayisədə bəzi fərqlərə malikdir.

Xəbəri I şəxsi bildirən əmr cümlələri. I şəxsin təkində əmr şəklindən bəhs edərkən Mirzə Rəhimov qeyd edir ki, türkologiyada üç fikir vardır: bir qrup türkoloqlar belə hesab edirlər ki, I şəxs öz-özünə müraciət edə bilmədiyi üçün əmr şəklinin birinci şəxsi yoxdur, başqa qrup türkoloqların fikrincə, əmr şəklinin I şəxsdə yalnız cəmi var, təki isə yoxdur. Üçüncü qrup dilçilər isə belə fikirdərlər ki, əmr şəklinin hər üç şəxs üzrə tək və cəmi vardır (12, s. 8-9). Biz də sonuncuların fikrinə şərifik.

Orta əsrlərdə oğuz qrupu türk dillərinə məxsus yazılı abidələrin dilində işlənən əmr cümlələrinin xəbəri I şəxsin təkində -ayım, -əyim şəkilçisi qəbul etmişdir; məs.: Gel imdi dinle sözi şerh edeyim, Birin birin anı sana diyeyim (YE., s. 95); Şöyle hayran eyle beni Aşkin oduna yanayım (YE., s. 137); Bizlər dəgi ana bəndə olayım imdi (Əli, 49); Soruncam var gətürəyim lisanə (DƏH., s. 71); Leylim içün, Leylim içün bən bəni Məcnun edəyim, Gözlərümün qan yaşını yolini Ceyhun edəyim (QB., s. 281); Ləli-ləbindən sorayım ki, nədür halüm vəli Axidayım göz yaşını olamı sormayayum (QB., s. 211) və s.

B.Sadiqov -avım, -əyim şəkilçisinin bir çox türk dillərində geniş yayıldığını yazar və qeyd edir ki, müxtəlif fonetik tərkibdə çıkış edən bu şəkilçinin əksər türk dillərində varlığı bir də onu göstərir ki, həmin forma türk dilləri üçün müşterək qrammatik əlamətdir (13, s. 63).

Bu forma noğay dilində də -aýym, -oýum şəklində işlənir (2, s. 95).

Bəzən əmr cümləsinin xəbəri I şəxsin təkində -ayın, -əyin şəkilçisi qəbul etmişdir; məs.: Xan babamın qatına bən varayım, Ağır xəzinə, bol ləşgər alayın. Azğın dinli kafərə bən varayın (KDQ., s. 38); Səni bən dəxi alayın, gedəyin, Nə kim sən bənə etdün, bən edəyin (DƏH., s. 78); Ko beni yanayın köynüklerimle Kaçan aşık olsam olmezem ayrıuk (YE., s. 50); Ko beni yatayım dost eşiğinde, Yeter bir el dahi almazam ayrıuk (YE., s. 50). Bu şəkilçi hazırda Azərbaycan dilinin dialektlərində xəbəri I şəxsin cəmində olan əmr cümləsi yaradır (17, s. 45).

Digər yazılı mənbələrdən fərqli olaraq, Xətainin dilində müasir ədəbi dilimizdə olduğu kimi, xəbəri -im şəkilçisi ilə formallaşmış əmr cümləsi işlənmişdir; məs.: Yüzün görəndə, ey sənəm, allaha şükr edim, Sürtdüm üzümü torpağa, dərgahə şükr edim (X., s. 257).

I şəxsin cəminin ifadə edən əmr cümlələrinin xəbəri iki şəkilçi vasitəsi nə formalışmışdır:

1) *-alum*, *-əlüm* şəkilçisi ilə *-alum*, *-əlüm* əmr şəkli I şəxsin cəminin ifadə edən vasitə kimi digər ədəbi-bədii dil nümunələrimizdə, həmçinin türk dillərinin keçmiş dövrlərini əks etdirən yazılı abidələrdə də qeydə alınmışdır (8, s. 229; 11, s. 60; 16, s. 146). Məsələn: Aydururlar *qul satalum bunu sana* (Əli, 39); *Bir-iki ay səbr eylə görəlüm*, *Atasına da xəbər göndərəlüm* (DƏH., s. 62); Beri gel *barişalım*, *Yadisan bilişelim* (YE., s. 36); Kani gerçek aşık kani, gelin isteyəlim ani, Biçare Yunusun canı dost yoluna isar olur (YE., s. 120); *Gel varalım* bizi ile ta giressin bağçelere Mamur olmuş bostanlarum ağıyar, gülüm, dermez benim (YE., s. 136); *Gelünüz gidelüm* gelün ki, Yunus geçdi gönildi Ayaklara düşer Yunus bu yolda baş olan kimdir? (YE., s. 129); Allah adın *zikr idelüm* evvela, Vacib oldur cümle işde her kula (SÇ., s. 167); Bizümle bir nefes insanlığı eyle *soruşalum* Gel, ey peri, nicestin, hoş misin, safaca misin? (EP., s. 170); İçüp çemende lebün gibi badeyi gülgün, Bu aklı fikri saçın gibi *tariümar idelüm* (DS., s. 171); Öpməgə can dilər imiş totağın *Tutalum* şimdi ol yasağunu biz (QB., s. 377); Bizə tolu ver əyağı bəşarı *bilməyəlüm*, Saçunu çöz, şaha, leylü nəhari *bilməyəlüm* (QB., s. 367).

Y.Seyidov bu formanın Nəsiminin dilində də norma halında olduğunu göstərmüşdür (14, s. 166).

Maraqlıdır ki, *-alum*, *-əlüm* bu gün də bəzi oğuz qrupu türk dillərində (Türk, qaqauz) əmr şəklinin I şəxs cəminin ifadə edən əsas ifadə vasitəsi kimi möhkəm olmuşdur (6, s. 146).

2) *-avuz* şəkilçisi ilə, Ə.Dəmirçizadə «Kitabi-Dədə Qorqud» dastanlarının dili» əsərində *-avuz/-əvüz*-ə toxunaraq özündə *biz* əvəzliyini *-viz*, *-vüz*, *-vız*, *-vuz* şəklində saxladığı üçün onu, ümumiyyətlə, Azərbaycan dilinin ilk dövrlərində türk tayfa dillərindən birinə xas olan ünsür kimi qiymətləndirir (3, s. 102).

H.Mirzəzadə bu şəkilçinin (*-avuz/-əvüz*) tarixən felin yalnız əmr və xəbər (indiki zamanda *-iz/-üz*) şəklində, M.Rəhimov isə onun əmr, arzu və şərt şəkil-lərində I şəxsin cəmində şəxs şəkilçisi kimi XVIII əsrə qədər *-q*, *-k* ilə müvazi fəaliyyət göstərdiyini, bu dövrdən etibarən isə *z*-nin yerini *-q*, *-k* (*-aq*, *-ək*) - yə verdiyi fikrini irəli sürürənlər (8, s. 233; 12, s. 17-19).

Azərbaycan dilinin Muğan qrupu şivələrində də əmr şəklinin I şəxs cəmində *-aq*, *-ək* deyil, *-uz*, *-üz* şəkilçisi işlənir (1, s. 106-107).

Xəbəri bu şəkilçi ilə formalışan əmr cümlələrindən az istifadə olunmuşdur. Məs.: Dilər isən ki, bu aləmdə *alavuz zövq*, Bizi sevəni sevəlümü qovalım qaçanın. (QB., s. 444); Car eylədi ki, *bixud olavuz* bu gecə eşq Dirşür özünü saxla bu yasaqı bu gecə (QB., s. 355) və s.

Xəbəri *-avuz* şəkilçisi ilə formalışan əmr cümləsinə digər türk dillərində təsadüf etməsək də, bu, belə əmr cümləsinin yoxluğuna dəlalət etmir; əgər xəbəri bu şəkilçi ilə düzələn sual cümləsi varsa, məs.: *Buri ne hacet kılavuz sözi çok*, Birdür Allah andan artuk tanrı yok (SÇ., s. 167), hər halda, əmr cümləsi də mövcud olmuşdur.

Xəbəri II şəxsi bildirən əmr cümlələri. İkinci şəxsə aid əmr cümlələri işlənmə tezliyinə görə, başqa şəxslərə aid əmr cümlələrinin birlikdə götürülmüşündən də çox işlənir. Bu da ona görədir ki, əmr, bir qayda olaraq, qarşidakına,

**həmsöhbətə** yönəldilir (14, s. 209). Ümumən nitqə aid bu xüsusiyyət orta əsrlər oğuz qrupu türk dilləri üçün də qanuna uyğundur.

Orta əsrlər oğuz qrupu türk dillərində II şəxsin təkində iki forma işlənmişdir. Bunlardan birincisi hal-hazırda müasir dilimizdə şəkilcısız işlənən forma, digəri isə -gil, -gil ünsürüdür.

Xəbəri II şəxsin təkində olan əmr cümlələrinin şəkilcısız işlənən forması müasir ədəbi dilimizdəkindən heç nə ilə fərqlənmir; məs.: Bildin ise ilmi tamam *Gel imdi oku* bir varak (YE., s. 88); Çok ağlatdin *guldür* beni, Gel gör beni aşk neyledi (YE., s. 118); *Gəl*, ey canuma canı, gəl, ey qəsdi-amani, *Gəl*, ey cövhəri-kani, *gəl*, ey ruhi-məkani (QB., s. 383); Bəqası yox bu cəhanun fənada *dutma məqam*, Tur imdi, saqi, tolu ver əlümə cəmi müdam (QB., s. 124); Zahid, ögün-mə, taleyi-sədəm deyib yüksək, Sən var işinə bəxi-siyahim, yetər mana (X., s. 38); Yürü, yürü yolun ile, *Gafil olma* bilin ile (YE., s. 109); Geç canından *bul* anı Sen seni bil sen seni (HB., s. 175); Emsem der ise leblerünü Şeyhi *kınama*, Der-düne oldurur dahi emsem dedükleri (Ş., s. 168); Didi pes Ademe Havva gel imdi Bu ağaçın yemişinden al imdi (YM., s. 169); Avniya, zali-zamanın mekrine *al-danma* kim, Kim zenanın çevrini çekmek gelür merduna güç (MX., s. 166); Yene yüz urmağa geldim kapuna haclet ile Aybumu yüzüme *urma* ki, budur şani-ke-rem (CS., s. 167); Dimedüm mi sana *dolaşma* ana hay gönül (EP., s. 170); Sal-dun belaya canumı, iy can, unutma ha! Kıldun gam u firkat ile giryən, unutma hal (Mesihi., s. 174) və s.

Xəbəri -gil, -gil şəkilcisi ilə formalaşan əmr cümlələri isə müasir ədəbi dilde işlənməsə də, bəzi dialekt və şivələrimizdə öz izini saxlamaqdadır. Əmr şəklinin bu forması yalnız Azərbaycan dilinin keçmiş dövrlərində deyil, ümumiyyətlə, türk dillərinin bir çoxunun keçmiş əsrlərə aid abidələrində o qədər geniş yayılmışdır ki, istər Azərbaycan dilinin, istərsə də bir sıra başqa türk dillərinin həm ümumi şəklində tarixindən bəhs edən, həm də ayrı-ayrı abidələrin təhlilinə həsr olunmuş əsərlərində bu forma qeydə alınmış, onun işləkliyi göstərilmişdir (12, s. 56).

Bələ əmr cümlələri «Kitabi-Dədə Qorqud», «Dastani-Əhməd Hərami», Qul Əli və Nəsiminin dilində də kifayət qədərdir. Məs.: Hey, Dirsə xan! *Oğlana boglik vergil, Taxt vergil!* – Ərdəmlidir! (KDQ., s. 36); *Saqın bu razı kimsəyə deməgil, Bu sözü kimsəyə faş eyləməgil* (DƏH., s. 41); *Gəlgil axır*, ey nəsimi-kuyi-işrat, qandasan? (Ə., s. 5); *Başını top eyləgil*, gir vəhdətin meydanına (İN., s. 19) və s.

Türkoloji ədəbiyyatda -gil, -gil şəkilcisinin konkret mənası haqqında müxtəlif fikirlər söylənilmişdir.

M.Rəhimov bu münasibətlə qeyd edir: «-gil, -gil şəkilcisinin *qıl* felindən əmələ gəlməsi türkologiyada, demək olar ki, artıq qəbul edilmişdir. Hələ V.V.Radlov, J.Deni, V.Banq bu şəkilçinin *qıl* felindən olduğunu göstərmışlar. A.C.Emre və A.Qaben də bu fikirdəirlər ki, -gil, -gil şəkilcisi *qıl* felindən əmələ gəlmişdir» (12, s. 60).

P.M.Melioranskiyə görə, əmr şəkli II şəxsin təkində -gil, -gil şəkilçiləri ilə formalaşanda, əmr semantikası qüvvətlənir, şiddətlik kəsb edir (7, s. 33).

R.Eyyazova yazır ki, -gil, -gil forması dilimizdə, əsasən XVIII əsrən əvvəlki dövrlərdə geniş işlənmiş, həmin əsrən isə fəallığını itirmişdir (4, s. 93).

S.Əlizadə də bu münasibətlə yazır: «-gil, -gil şəkilcisi ədəbi-bədii dilimizin yadda qalan morfoloji əlamətlərindən biridir. Sırf əmr şəklinin göstəricisi

Oğuz qrupu türk dillərinə aid yazı materiallarının dilində xəbəri II şəxsin təkini bildirən əmr cümlələrinin formallaşmasında bu şəkilçi böyük rol oynayır. Məs.: *Eşitgil*, kimdir bu şəhrə sultan (DƏH, s. 71); Ağızına baxu gözümi *görgil*, ey qəvvas, Becid degül ki, varup qərQEyi-ümman olasın (QB., s. 496); Əgər döndi isə könül tapuna, Anı *xoş sağlağıl* mərdanə döndi (QB., s. 302); Əzəldən gəlmışəm şah əmri ilən, Sağınmagil cəhana simdi gəldim (X., s. 249); Ey müğənni, *saxlagıl* sazını kim, bu bəzm ara Eşq ahəngi verir sövtığə üşşaqın nəva (Əmani, s. 14); Kelecilerin *pişirgil*, Yaramazını şeşirgil, Sözün us ile düşurgil, Demegil çağ ede bir söz (YE., s. 109); *Yigil* huld ağacının danesinden Sakın ömrün ölüm peymanesinden (YM., s. 169); İy beni servi hevası hak iden, lütf eylegil Payına sürsün yüzin bir dem giyahum gitme gel (Necati., s. 171) və s.

XVI əsr Azərbaycan şairi Əmaninin dilində bu şəkilçiyə -gilən şəklində təsadüf edirik. Məs.: İstəsən cananını, can istəmə, Çəkgilən dərdini, dərman istəmə (Əmani, s. 200). Bu forma bu gün də dialektlərimizdə öz izini qoruyub-saxlamaqdadır.

Xəbəri II şəxsin cəmində olan əmr cümlələrini formalasdıran şəkilçiləri iki qrupda birləşdirmək olar.

1) -in, -in, -un, -ün; -iniz, -iniz, -unuz, -ünüz şəkilçiləri. Məs.: Ey yaranlar, ey kardaşlar, *sorun* benden kanda idim, Dinlerseniz eydiverem ezeli vatanda idim (YE., s. 82); Mansur oldum *asın* beni, Hep dillerde söyleneyim (YE., s. 138); *İşidün*, iy yarenlər, eve dervişler geldi, İlmi-batindən öter eve dervişler geldi (YE., s. 140); Ger dilersiz bulasız oddan necat, Aşk ile derd ile *eydün es-salat* (SÇ., s. 168); *Din* eitbbaya ki, Kanun u Şifa yazmaktan Hüner oldur ki, gami-dilbere derman yazalar (N., s. 170); *Dinlenüz* imdi eya ashabi-Şeyh, Neylemişdür Şeyh üçün adayı Şeyh (HX., s. 174); Kabul itmediler And içti pes ol Nasihatdür *kılun* sözümi makbul (YM., s. 169) Nə ki var isə xubrux, *gətürün*, Satunuz, şol nigaravü *yetürün* (QB., s. 97); *Iririünüz* bəni yaruma, yoxsa, Yenə öz boynunuzadur qanunuz (QB., s. 95); Əhbab, gözümdin axılan qanı *görün*, Hər dəmdə könlük eyləgən əfganı görün (Əmani, s. 259) və s.

Qeyd edək ki, «Dastani-Əhməd Hərami»nin və Nəsiminin dilinin qrammatik quruluşunu araşdırın tədqiqatçılar xəbəri II şəxsin cəmində -iniz, -iniz, -unuz, -ünüz şəkilçiləri vasitəsi ilə formalasın əmr cümlələrindən bəhs etməmişlər. Görünür, həmin yazılı mənbələrdə lazımi nümunələrə rast gəlməmişlər (15, s. 89; 14, s. 165).

2) -n, -nuz şəkilçisi həm öz forması etibarı ilə I növ şəkilcidən fərqlənir, həm də Azərbaycan dili şivələrində nisbətən məhdud dairədə işlənir. Bu şəkilçi dilçilik coğrafiyası baxımından Azərbaycan dilinin ayrım şivələrini əhatə edir. Orta əsr anadilli mənbələrin dilində də bu şəkilçi ilə formalasın əmr cümlələrinə az təsadüf edilir. Məs.: Yusif nəbi əhvalını açı sərvən, Möminlərə nefidür, *anlan imdi* (Əli, s. 15); Gəlün baxun yüzinə möcizəsini *anlan* Ki, qılımiş ayı giçi barmağı ilə bədü nim (QB., s. 366); Təbib-i-ləlünə sordum dəva bu dərdümə nədür, Dedi, *nəvmid olmanuz* çü bən dərmana varuram (QB., s. 185) *Müddəilər tənəsindən sanmanız* kim, mən dönəm, Ol mənim canım içində cani-canandır mana. (X., s. 39); *Zülməti-hicranə söylən* hökmini tərk eyləsin, Bir günəş doğdu arayə, mahi-taban dövridir (X., s. 103); Kuyidə könlüm quşun qaçurmişam, ey dustlar, Həq rızasıçın anı tapmağa fənd *eyləniz* (Əmani, s. 77) və s.

Xətainin dilində bu şəkilçinin digər fonetik variantı da işlənmişdir; məs.: *Ey müsəlmanan, məni eyb etməyiz aşiq deyib*, Kim məni valeh qılan ol nərkisi-məstanədir (X., s. 179).

*Xəbəri III şəxsi bildirən əmr cümlələri*. Orta əsr oğuz qrupu türk dillərində işlənən əmr cümlələrinin xəbəri III şəxsin təkində -sun, -sün şəkilçisi qəbul etmişdir; məs.: Dervişlerin yoluna sidk ile gelen *gelsin*, Həkdan özge nesneyi gönüldən süren *gelsin* (YE., s. 144); Bana *gelsin* yoksul olan bay ola, Bu malü sermaye dükkan benimdir (YE., s. 62); Asumaniler geyüp gün gibi mahum, gitme gel, *Göklere boyanmasun feryad u ahum gitme, gel* (Necati., s. 171); Məsləhətim sana budur suva var sən, *Boyunızdan tozan-torpaq getsün imdi* (Əli, s. 53); *Biriki qul da anda hazır olsun, Ol arslanlara daim nazir olsun* (DƏH., s. 67); *Qonmasun* şəh yüzünə toz, çələbi, *Görməsün* səndən özgə göz, çələbi (QB., s. 283); Ayınə yüzünə, şəha, *ahum Dəgməsün* zinhar səndən irax (QB., s. 451); *Ey Xətai, tanrı sorsun bu şikəstə könlümü*, Zərd olubdur arizin, andan məgər qan ayrıılır? (X., s. 162); Hər kim iqrar əhlidir, yoxdur niza, *qoy dinləsin*, Hər kimin dəvəsi var, divanə göndərmək gərək (X., s. 205); Etipdür bağrimi qan cövri-hicran, *Görəm kim başə gəlsün dövri-hicran* (Əmani, s. 140) və s.

R.Eyyazova yazır ki, bu forma keçmişdə oğuz və qıpçaq qrupu türk dilləri üçün səciyyəvi xarakter daşımışdır (4, s. 95).

M.Cahangirov XIV-XV əsr yazılı mənbələrində xəbəri üçüncü şəxsin cəmi ilə ifadə olunan əmr cümləsinə təsadüf edilmədiyini yazır və daha sonra qeyd edir ki, bu hal həmin formanın bu dövrdə işlənmədiyini söyləməyə haqq vermir» (17, s. 161). Doğrudan da, türkdilli abidələrin tədqiqi göstərir ki, bu forma XIV əsrə işlənmişdir; məs.: *Ol sarayı bu sıfətlü eləsünlər*, Tümən dürlü naqışlarla boyasunlar (Əli, s. 74); Gecə-gecə bizi xoş bəkləsinlər, Həraminin şərindən saxlasınlar (DƏH., s. 67); Düşmənlər bizdə bolsa *ditrəssünlər*, Qağan aslan qaypınmaz dilküldən (QB., s. 625); Könlümi çəkişməsünlər billah ləblərünə de Bu çəkişmək qorxaram ki, aralıxdə qan edər (QB., s. 205); *Həqqinə aşiq olanlar cana şirin qalmاسın*, Didara müştaq olanlar qibləsi didar-məst (X., s. 63); Xətai xəstədir, kani-səxavət, Xəbər ver *dərdlilər dərmanə gəlsün* (X., s. 297) və s. Göründüyü kimi, III şəxsin cəmini bildirən əmr cümlələrinin xəbəri -sun(lar), -sün(lər) şəkilçisi vasitəsi ilə formalılmışdır.

Y.Seyidov yazır ki, əmr cümlələrində müəyyən məna incəlikləri əmələ gətirinək üçün ədatlardan istifadə edilir (9, s. 121).

Orta əsrlər türkdilli mətnlərin dilində də *gəl*, *gəlün*, *gəlünüz*, *qo (qoy)* /ko.-sənə/ ədatları vasitəsi ilə məna incəliyi qazanan əmr cümlələrinə rast gəlmək mümkündür; məs.: Ko beni *yatayın* dost eşigində, Yeter bir el dahi almazam ayruk (YE., s. 50); Kani gerçek aşık kani, *gelin isteyelim* anı, Biçare Yunusun canı dəst yoluna isar olur (YE., s. 120); *Gel varalım* bizim ilə ta giresin bağçelere Mamur olmuş bostanlarum ağıyar, gülüm, dermez benim (YE., s. 136); *Dinlesene* Yunus sözün Niçin ağlarsın bülbüll hey (YE., s. 129); *Gelünüz gidelüm* gelün ki, Yunus geçdi gönildi Ayaklara düşer Yunus bu yolda baş olan kimdir? (YE., s. 129); Aşk ile *gel* imdi *Allah diyelüm*, Derd ilə göz yaşıyla ah idelüm (SC., s. 167); Bu dəmi *gəlün* qənimət görəlüm Ki, dünya, ey yarənlər, fəna durur (QB., s. 628); Əya meydən bilənlər yar ləlin, *Gəlünüz* uşda bizü işdə meydan (QB., s. 128); Könülü ləblərün, şəha, çəkişürələr, anı qurtar, Eşitməzsən bu sözümi, *qo* aralıxdə qan olsun (QB., s. 116); Can son isən bu tənümə *gəlsənə* Yoxsa bu tənü-

Göründüyü kimi, orta əsrlər oğuz qrupu türk dillərində işlənmiş əmr cümlələri müasir Azərbaycan ədəbi dilində işlənən eyniadlı cümlələrdən əsaslı şəkildə fərqlənmir, nəzərə çarpan əsas fərq belə cümlələrin xəbərinin morfoloji əlamətlərindən ibarətdir.

## ƏDƏBİYYAT

1. Azərbaycan dilinin Muğan qrupu şivələri. Bakı, 1955.
2. Баскаков Н.А. Ногайский язык и его диалекты. М.-Л., 1940.
3. Dəmirçizadə Ə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. Bakı: APİ, 1959.
4. Eyyazova R. Kişvəri «Divan»ının dili (morpholoji xüsusiyyətlər). Bakı: Elm, 1983.
5. Əlizadə S. Orta əsrlərdə Azərbaycan yazı dili (orfoqrafik-fonetik və morfoloji normalar). Bakı: ADU, 1985.
6. Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М., 1959.
7. Мелиорански П.М. Араб-филолог о турецком языке. СПб., 1900.
8. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, 1962.
9. Müasir Azərbaycan dili. Bakı: Azərtədrisnəşr, 1962.
10. Məhərrəmova R., Cahangirov M. Azərbaycan dilinin tarixi sintaksisinə dair materiallar (sadə cümlə). Bakı, 1962.
11. Насилов В.М. Язык орхено-снисейских памятников. М., 1960.
12. Rəhimov M. Azərbaycan dilində fel şəkillərinin formallaşması tarixi. Bakı, 1965.
13. Sadıqov B. Azərbaycan dilinin tarixi qrammatikasından xüsusi kurs (Dialekt və şivə materialları əsasında) // Dərs vəsaiti. Bakı: APİ-nin nəşri, 1977.
14. Seyidov Y. Seçilmiş əsərləri, III c. Bakı, 2007.
15. Məmmədov V. «Dastani-Əhməd Hərami» poemasının dili və üslubu. Bakı, 2001.
16. Щербак А.М. Грамматический очерк языка тюрских текстов X-XIII вв. из Восточного Туркестана. М.-Л., 1961.
17. Şirəliyev M. Azərbaycan dilinin dialektologiyası. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1957.

## İXTİSARLAR

- QB. - Qazi Bürhanəddin  
KDQ. - Kitabi-Dədə Qorqud  
Ə. - Qul Əli «Qisseyi-Yusif»  
DƏH. - Dastani-Əhməd Hərami  
İN. - İmadəddin Nəsimi  
YE. - Yunus Emre  
Ə. - Əməni  
X. - Xətai  
DŞ. - Dərvish Şəmsəddin (1449-1503)  
EP. - Ehmed Paşa (?-1496)  
YM. - Yəzicioğlu Mehmed (?-1451)  
M. - Mesihî (1470-1512)  
Necati. - Necati (?-1509)  
SƏ. - Said Əmrə (XIV əsr)  
SC. - Süleyman Çələbi (1351-1422)  
MX. - Fatih Sultan Mehmet Xan (XV əsr)  
Ş. - Şeyhi (1373-1431)  
HX. - Hafiz Xəlil (XV əsr)  
HB. - Hacı Bayram Vəli (1352-1430)  
CS. - Cem Sultan (1459-1495)

ФОРМЫ ВЫРАЖЕНИЯ ПОВЕЛИТЕЛЬНЫХ ПРЕДЛОЖЕНИЙ  
В СРЕДНЕВЕКОВЫХ ТЮРКСКИХ ЯЗЫКАХ ОГУЗСКОЙ ГРУППЫ  
(на материале азербайджанского и тюркского языков)

РЕЗЮМЕ

В средневековых тюркских языках огузской группы чаще других используются побудительные предложения со сказуемым, выраженным глаголом в повелительном наклонении. Количество побудительных предложений, образованных с помощью побудительных частиц, сравнительно ограничено. В целом, структура побудительных предложений, используемых в средневековых тюркских языках огузской группы, идентичны побудительным предложениям современного азербайджанского языка.

I.E. GULIYEV

EXPRESSION FORMS OF THE IMPERATIVE SENTENCES IN THE MIDDLE  
AGES OGHUZ GROUP TURKISH LANGUAGES  
(on the basis of Azerbaijan and Turkish languages)

SUMMARY

All forms of the imperative sentences observed in the modern Azerbaijani are used in the monuments of the Middle Ages Oghuz group Turkish speaking languages. Imperative sentences expressed by the verbs in imperative mood have prevalence.

<b>K.E. Abdulrəhimova.</b> İngilis və Azərbaycan dillərində tərz bildirən funksional sintaktik vahidlərin korrelyat sıraları.....	3
<b>V.F. Ağalarova.</b> Mətnin praqmatikliyini temin edən aspektlər .....	10
<b>Ş.V. Aslanova.</b> Alman dilində təkid və qadağan mənalarının ifadə vasitələri.....	15
<b>S.N. Bağırova.</b> XIX əsr rus ədəbiyyatında geyim və möşətlə bağlı Azərbaycan sözləri	19
<b>G.T. Əliyeva.</b> Alman ədəbi dilinin formallaşmasında Martin Lüterin islahatçı rolü	23
<b>S.H. Həsənzadə.</b> İngilis dilində frazeoloji birləşmələrin lügət tərkibində yeri.....	27
<b>K.S. Hüseynov.</b> Antonimlər və onomastik vahidlərin obrazlılığıın yaranmasında rolu.....	33
<b>A. Hüseynqızı.</b> J.Maherin «Introducing: Chomsky» kitabı haqqında.....	39
<b>A.F. Qəhrəmanova.</b> İngilis dilində tabesiz mürəkkəb cümlələrin struktur təbiəti.....	43
<b>İ.E. Quliyev.</b> Orta əsrlər oğuz qrupu türk dillərində əmr cümləsinin ifadə formaları (Azərbaycan və türk dili əsasında).....	49
<b>G.Q. Məmmədova.</b> Oğuz qrupu türk dillərində şəxssiz cümlələrin məna xüsusiyyətləri	56
<b>V.A. Tahirova.</b> İctimai nitqin psixolingvistik xüsusiyyətləri.....	60
<b>N.Ə. Tanrıverdiyeva.</b> Qeyri-ingilis mənşəli coğrafi terminlər.....	63
<b>F.H. Zeynalov, F.Ə. Aslanov.</b> Azərbaycan türkcəsinin fonetik qurumu və fonoloji sisteminin incəlikləri qardaş türk xalqının dilində.....	68
<b>G.F. Zeynalova.</b> Leksik və grammatik sözlərin vurğuya Və intonasiyaya münasibətinə dair..	73
<b>Б.С. Багирли.</b> Семантический диапазон сакрального понятия И его влияние на перевод.....	80
<b>У.Ф. Гусейнова.</b> Несистемные формы паремио-фразеологических единиц и вопросы их лексикографического описания.....	84
<b>М. Мамедова.</b> Морфонология и единицы ее описания.....	89
<b>Ш.И. Мирзалиева.</b> Основные вопросы лингвистической Географии Азербайджана....	93
<b>М.М. Мустафаева.</b> Азербайджанский перевод трилогии «Хождение по мукам». Проблема стилистической Адекватности речи персонажей.....	99
<b>В.Б. Насибов.</b> Функциональный аспект элементов внутриглагольного словооб- разования в русском и азербайджанском языках.....	103
<b>Р.Ш. Шафиева.</b> Эквивалентность в системе чешских и азербайджанских устой- чивых сравнений.....	110
<b>Karim Nazari Bagha.</b> Theories of semantics.....	114

## ƏDƏBİYYATŞÜNASLIQ - ЛИТЕРАТУРОВЕДЕНИЕ

<b>F.M. Allahverdiyeva.</b> Bədii mətndə təkrar və alliterasiyanın üslubi xüsusiyyətləri.....	121
<b>P.Ə. Kərimov.</b> XVII əsr Azərbaycan lirikasında ideoloji mübarizənin əksi.....	126
<b>K. Kazimov.</b> N.S.Tixonov və Gürcüstan.....	133
<b>F.M. Muğanalinskaya.</b> E.Heminquey və S.Əhmədli qəhrəmanlarının mənəvi axtarışları	137
<b>Ə.M. Vəliyev.</b> Bir daha milli teatrın poetikası haqqında.....	146
<b>A.X. Zeynalova.</b> Ə.Vahidin əsərlərində poetik figur və kateqoriyalar.....	150
<b>Г.В. Адыгезалов.</b> Проблема русско-азербайджанских литературных связей XX века журнале «Литературный Азербайджан».....	155
<b>Э.Р. Магеррамов.</b> Два перевода «Ненаписанного стихотворения» Гусейна Арифа.....	166